

Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydalarının təsdiq edilməsi haqqında¹

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli, 269 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. "Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

Bakı şəhəri, 8 iyul 2002-ci il
№ 102

Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə

QAYDALARI²

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Bu Qaydalar "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununa və "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 2 fevral tarixli, 269 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində yerləşən təhlükə potensialı obyektlərin (bundan sonra - obyektlər) texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından sertifikatlaşdırılan (bundan sonra - sertifikatlaşdırılan) texniki qurğularına və avadanlıqlarına¹ sertifikatın verilmə qaydasını müəyyən edir.

1.2. Bu Qaydaların müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə (bundan sonra - obyekt istismar edən şəxs) şamil edilir.

1.3. Obyektlərdə istehsal və istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlıqların siyahısı Fövqəladə Hallar Nazirliyi tərəfindən təsdiq olunur.³

1.4. Obyektlərin sertifikatlaşdırılan texniki qurğularına və avadanlıqlarına sertifikatın tərtib edilməsini, qeydiyyatını və verilməsini Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

1.5. Obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi ilə əlaqədar çəkilmiş xərclər obyektləri istismar edən şəxslər tərəfindən ödənilir.

1.6. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

1.7. Bu Qaydalar obyektə istehsal və istifadə olunan, amma istismar müddəti qurtarmış texniki qurğulara və avadanlıqlara şamil edilmir.

2. SERTİFİKATIN VERİLMƏSİ

2.1. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun istismara qəbul edilən obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsi üçün obyekt istismar edən şəxs obyektə istehsal və istifadə olunan hər bir texniki qurğunu və avadanlığı səciyyələndirən məlumatları* müəyyən olunmuş qaydada sənədləşdirərək, obyektin istismara qəbul olunduğu gündən ən gec 10 gün müddətində Fövqəladə Hallar Nazirliyinə

¹ Yeni tikilən, istismar olunan, genişləndirilən obyektlərdə istehsal və istifadə olunan və obyektlərdə yenidən quraşdırılan, 6 aydan çox müddətli konservasiyadan istismara buraxılan və s. texniki qurğular və avadanlıqlar nəzərdə tutulur.

** Obyektə istehsal və istifadə olunan texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması ayrı-ayrı göstəricilər üzrə akkreditasiya olunmuş müxtəlif sınaq laboratoriyalarında (mərkəzlərdə) keçirildiyi hallarda, həmin sınaq laboratoriyalarının (mərkəzlərinin) rəhbərləri tərəfindən təsdiq olunmuş sınaq işlərinin nəticələri də daxil olmaqla.

təqdim etməlidir. Bu Qaydaların qüvvəyə mindiyi günə qədər istismara buraxılmış obyektlərin texniki qurğularının və avadanlıqlarının sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi isə Fövqəladə Hallar Nazirliyinin müəyyən etdiyi müddət ərzində həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi təqdim edilən sənədlərə onları qeydə almaqla 15 gün müddətində baxır. Təqdim olunmuş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edildikdə, bu barədə obyektə istismar edən şəxsə yazılı məlumat verilir. Göstərilən qüsurlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır.

Təqdim edilmiş sənədlərdə təhrif olunmuş və ya qeyri-dürüst məlumatlar, çatışmazlıqlar aşkar edilmədikdə, Fövqəladə Hallar Nazirliyi obyektə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilməsinin mümkünlüyü barədə qərar qəbul edir və texniki qurğular və avadanlıqlar üçün sertifikatı tərtib edib qeydiyyatdan keçirərək, obyektə istismar edən şəxsə obyektə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların və avadanlıqların təsdiq olunmuş siyahısı ilə birlikdə (sertifikata əlavə) təqdim edir.

2.2. Obyektə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın alınması müəyyən olunmuş müddət ərzində həyata keçirilmədiyə yaxud obyektə istismar edən şəxs tərəfindən obyektə sertifikatı olan texniki qurğular və avadanlıqlarla yanaşı, sertifikatlaşdırılmayan texniki qurğuların və avadanlıqların istismarına yol verildiyi hallarda Dövdəğtexnəzarət Komitəsi həmin obyektə istismar edən şəxsə obyektə istifadə olunan texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılmasının və sertifikatın alınmasının son müddəti göstərməklə bildiriş təqdim edir. Həmin bildirişdə göstərilən müddət ərzində obyektə istifadə olunan texniki qurğuları və avadanlıqları sertifikatlaşdırmayan və sertifikatı almayan şəxs barəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş tədbirlərin görülməyini göstərilir.

2.3. Obyektə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikat verildikdən sonra, onların konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilməklə dövlət standartının və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərindən kənara çıxdığı hallarda, obyektə istismar edən şəxs Fövqəladə Hallar Nazirliyinə bu barədə qabaqcadan məlumat verməyə borcludur.⁴

Fövqəladə Hallar Nazirliyi konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilmiş texniki qurğuların və avadanlıqların yenidən sertifikatlaşdırılmasının yaxud əlavə yoxlama və sınaqların keçirilməsinin zəruriliyi barədə qərar qəbul edə bilər.

2.4. Sertifikatın forması və qüvvədə olma müddəti Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən edilir. Qüvvədə olma müddəti bitmiş sertifikat etibarsız sayılır.

2.5. Sertifikat Fövqəladə Hallar Nazirliyinin sədri (o olmadıqda, onun səlahiyyətlərini icra edən müavini) tərəfindən imzalanır və Fövqəladə Hallar Nazirliyinin möhürü ilə təsdiq olunur.

2.6. Sertifikat verilən texniki qurğular və avadanlıqlar haqqında məlumatlar Fövqəladə Hallar Nazirliyi və obyektə istismar edən şəxs tərəfindən aşağıdakı bölmələr üzrə sistemləşdirilmiş şəkildə toplanaraq, texniki qurğuların və avadanlıqların obyektlərdə istismar müddəti ərzində saxlanılır:

- a) texniki qurğuların və avadanlıqların yerləşdiyi obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi və obyektin kateqoriyası;
- b) texniki qurğuların və avadanlıqların uyğunluq sənədləri;
- c) sertifikatlaşdırma sınaq işlərinin aparılmasında tətbiq edilən metodik materiallar və sertifikatlaşdırma proqramı;
- ç) akkreditasiya olunmuş sertifikatlaşdırma sınaq laboratoriyalarının (mərkəzlərinin) idarə mənsubiyyəti.

2.6-1. *Lisenzianın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin "Lisenzialar və*

*icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün Fövqəladə Hallar Nazirliyi təhlükə potensialı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara verilən texniki təhlükəsizlik sertifikatları haqqında məlumatların həmin portala ötürülməsini təmin edir.*⁵

2.7. Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının *Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi* ilə birlikdə obyektə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara verilən sertifikatın və onun qüvvədə olması barədə məlumatların qeydiyyat formasını və onlara şamil edilən texniki təhlükəsizlik tələblərini, habelə sertifikatlaşdırma sisteminin strukturunu və onun tərkib hissələrinin funksiyalarını müəyyənləşdirən vahid metodikanı hazırlayıb, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdıraraq təsdiq edir.⁶

3. SERTİFİKATIN QÜVVƏDƏ OLMA MÜDDƏTİ ƏRZİNDƏ TEXNİKİ TƏHLÜKƏSİZLİK TƏLƏBLƏRİNƏ RİAYƏT OLUNMASINA NƏZARƏT

3.1. Sertifikat verilmiş texniki qurğuların və avadanlıqların obyektə istismar müddəti ərzində Fövqəladə Hallar Nazirliyi obyektə istismar edən şəxsin iştirakı ilə texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması zamanı müəyyən edilmiş tələblərə müvafiqliyinin ~~vaxtının~~ yoxlanılmasının ~~(zəruri hallarda növbədənkənar)~~ keçirilməsini təmin edir. Obyektlərdə keçirilən yoxlamaların nəticələri Fövqəladə Hallar Nazirliyi tərəfindən aktla sənədləşdirilir. ~~Bu məqsədlər üçün görülən işlərin dəyərinin ödənilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada tərəflər arasında bağlanmış müqaviləyə əsasən həyata keçirilir.~~ Sahibkarlıq subyektlərində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.⁷

3.2. Keçirilən yoxlamalarının nəticələrinə əsasən sertifikatın qüvvədə olma tələblərinə əməl olunmaması aşkar olunarsa, Fövqəladə Hallar Nazirliyi sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması yaxud onun qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edir. Aktlar Fövqəladə Hallar Nazirliyində saxlanılır, onun surətləri isə obyektli istismar edən şəxsə və yoxlamanın keçirilməsində iştirak etmiş digər şəxslərə göndərilir.

3.3. Texniki təhlükəsizliyin təmin olunması üzrə yeni normativ sənədlər tətbiq edildikdə, yaxud obyektə istifadə olunan texniki qurğular və avadanlıqlar üçün qüvvədə olan normativ sənədlərdə və sınaq metodlarına (sertifikatlaşdırılan parametrlər hissəsində) dəyişikliklər edildikdə, Fövqəladə Hallar Nazirliyi tərəfindən obyektə istismar edən şəxsə bu barədə bildiriş göndərilir və obyektə istismar edən şəxsdən istismar etdiyi texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrlərinin yeni qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlərin görülməsi tələb olunur.

Bildirişin təqdim olunduğu gündən etibarən, bildirişdə göstərilən müddət ərzində obyektə istismar edən şəxs texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrlərinin yeni qəbul olunmuş normativ sənədlərin tələblərinə uyğunlaşdırılmasına yönəldilmiş tədbirlər planını Dövdəğtəxnəzarət Komitəsinə təqdim etmədikdə, verilmiş sertifikatın qüvvəsinə xitam verilir.

3.4. Obyektə istismar edən şəxs müəyyən edilmiş vaxt ərzində Fövqəladə Hallar Nazirliyi tərəfindən texniki qurğuların və avadanlıqların yoxlanılmasının keçirilməsi üçün imkan yaratmadıqda, Fövqəladə Hallar Nazirliyi sertifikatın qüvvəsinin 3 aya qədər dayandırılması barədə qərar qəbul edir və bu barədə obyektə istismar edən şəxsə məlumat verir. Bundan sonra da texniki qurğuların və avadanlıqların yoxlanılmasının keçirilməsi üçün imkan yaradılmadıqda sertifikatın qüvvəsinə xitam verilir.

3.5. Texniki qurğuların və avadanlıqların yoxlanılması keçirilən zaman texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılan parametrləri ilə normativ sənədlərin tələbləri arasında uyğunsuzluqlar aşkar edilərsə, Fövqəladə Hallar Nazirliyi aşağıdakı qərarları qəbul edə bilər:

a) normativ sənədlərin tələblərinə nisbətən aşkar edilmiş uyğunsuzluqların səbəbləri obyektə istismar edən şəxs tərəfindən, onun özünün işləyib hazırladığı təshihedici tədbirlərin həyata keçirilməsi yolu ilə akkreditasiya olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) sınaqlar keçirmədən aradan qaldırıla bilərsə, sertifikatın qüvvəsinin müvəqqəti dayandırılması barədə;

b) obyektə istismar edən şəxs tərəfindən təshihedici tədbirlər planı Fövqəladə Hallar Nazirliyinə təqdim edilmədikdə yaxud normativ sənədlərin tələblərinə nisbətən aşkar edilmiş uyğunsuzluqlar obyektə istismar edən şəxs tərəfindən hazırlanmış təshihedici tədbirlərin tətbiq edilməsi ilə aradan qaldırılmadıqda və ya təshihedici tədbirlər planı yerinə yetiriləndən sonra, akkreditasiya olunmuş sınaq laboratoriyalarında (mərkəzlərində) sınaqların keçirilməsinə tələbatın yarandığı hallarda sertifikatın qüvvəsinə xitam verilməsi haqqında.

3.6. Sertifikatın qüvvədə olmasının müvəqqəti dayandırılması və ya sertifikatın qüvvədə olmasına xitam verilməsi barədə məlumat Fövqəladə Hallar Nazirliyi tərəfindən ən gec 5 gün müddətində obyektə istismar edən şəxsin və digər əlaqədar təşkilatların nəzərinə çatdırılır.

3.7. Obyektdə istifadə edilmək üçün əlavə quraşdırılan yaxud sertifikatı ləğv edilmiş və ya sertifikatının qüvvədə olma müddəti bitmiş texniki qurğuların və avadanlıqların sertifikatlaşdırılması və onlara sertifikatın verilməsi "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qaydaların tələblərinə uyğun olaraq həyata keçirilir.

3.8. Obyektə istismar edən şəxs keçirilən yoxlamanın nəticələri ilə razılaşmadıqda, bu barədə qərarın verildiyi gündən ən gec 15 gün müddətinə Fövqəladə Hallar Nazirliyinə şikayət edə bilər. Təqdim olunan şikayətə, Fövqəladə Hallar Nazirliyi tərəfindən qeydə alınmaqla 10 gün müddətində baxılır və qəbul edilmiş qərar obyektə istismar edən şəxsə və digər əlaqədar təşkilatlara yazılı şəkildə göndərilir. Obyektə istismar edən şəxs Fövqəladə Hallar Nazirliyi tərəfindən qəbul edilmiş qərarla razılaşmadıqda məhkəməyə müraciət edə bilər.

3.9. Sahibkarlıq subyektlərində aparılan yoxlamalarla bağlı yoxlayıcı orqanın (yoxlayıcıların) qərarlarından və hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 34-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.⁸

4. MƏSULİYYƏT

Bu Qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyır.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822)
2. 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430)
3. 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32)
4. [16 iyul 2014-cü il tarixli 239 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 22 iyul 2014-cü il, № 155; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 927)
5. [26 dekabr 2014-cü il tarixli 401 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Azərbaycan" qəzeti, 01 yanvar 2015-ci il, № 1, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1677)
6. [30 avqust 2018-ci il tarixli 367 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 2 sentyabr 2018-ci il, № 195, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817)
7. [17 sentyabr 2018-ci il tarixli 396 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 18 sentyabr 2018-ci il, № 208)
8. [24 noyabr 2018-ci il tarixli 498 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ("Xalq" qəzeti, 27 noyabr 2018-ci il, № 267)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

¹ 1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) ilə adında və 1-ci bəndində «Təhlükə potensialı obyektlərdə» sözlərindən sonra «istehsal və» sözləri əlavə edilmişdir.

² 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə "Təhlükə potensialı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları"nın 4-cü bəndində, 2.1-ci bəndinin birinci-üçüncü abzaslarında, 2.2-ci bəndində, 2.3-cü bəndinin birinci və ikinci abzaslarında, 2.4-cü, 2.5-ci bəndlərində, 2.6-cı bəndinin birinci abzasında, 2.7-ci, 3.1-ci, 3.2-ci bəndlərində, 3.3-cü bəndinin birinci və ikinci abzaslarında, 3.4-cü bəndində, 3.5-ci bəndinin birinci abzasında və b) yarım bəndində, 3.6-cı və 3.8-ci bəndlərində ismin müvafiq hallarında "Dövdəğmədəntexnəzarət Komitəsi" sözləri ismin müvafiq hallarında "Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilmişdir.

1 may 2008-ci il tarixli 107 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 5, maddə 430) ilə «Təhlükə potensialı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları»nın 1.3-cü, 1.5-ci, 1.7-ci bəndlərində, 2.1-ci bəndinin birinci abzasında və «Qeyd» hissəsində, 2.2-ci bəndində, 2.3-cü bəndinin birinci abzasında, 2.7-ci bəndində, 3.3-cü bəndinin birinci abzasında, 3.7-ci bəndində ismin müvafiq hallarında «Obyektdə» sözündən sonra ismin müvafiq hallarında «istehsal və» sözləri əlavə edilmişdir.

³ 13 sentyabr 2006-cı il tarixli 207 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 9, maddə 822) ilə "Təhlükə potensialı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə

Qaydaları”nın 1.3-cü bəndində “**Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan sonra - “Dövdağmədəntexnəzarət Komitəsi)”** sözləri “**Fövqəladə Hallar Nazirliyi**” sözləri ilə əvəz edilmişdir.

⁴ [24 noyabr 2018-ci il tarixli 498 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Xalq**” qəzeti, 27 noyabr 2018-ci il, № 267) ilə “Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nın 2.3-cü bəndinin birinci abzasından “**digər**” sözü çıxarılmışdır.

⁵ [17 sentyabr 2018-ci il tarixli 396 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Xalq**” qəzeti, 18 sentyabr 2018-ci il, № 208) ilə “Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”na yeni məzmununda 2.6-1-ci bənd əlavə edilmişdir.

⁶ 21 yanvar 2009-cu il tarixli 12 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, №01, maddə 32**) ilə «Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları»nın 2.7-ci bəndində «**Agentliyi**» sözü «**Komitəsi**» sözü ilə əvəz edilmişdir.

[30 avqust 2018-ci il tarixli 367 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Xalq**” qəzeti, 2 sentyabr 2018-ci il, № 195, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №8, maddə 1817**) ilə “Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nın 2.7-ci bəndində “**Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi**” sözləri “**Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi**” sözləri ilə əvəz edilmişdir.

⁷ [16 iyul 2014-cü il tarixli 239 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Azərbaycan**” qəzeti, 22 iyul 2014-cü il, № 155; **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 927**) ilə “Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nın 3.1-ci bəndinin üçüncü cümləsi çıxarılmışdır.

[26 dekabr 2014-cü il tarixli 401 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Azərbaycan**” qəzeti, 01 yanvar 2015-ci il, № 1, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1677**) ilə “Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”nın 3.1-ci bəndin birinci cümləsindən “**vaxtaşırı**” və “**(zəruri hallarda növbədənənar)**” sözləri çıxarılmışdır və həmin bəndə yeni məzmununda üçüncü cümlə əlavə edilmişdir.

⁸ [26 dekabr 2014-cü il tarixli 401 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“**Azərbaycan**” qəzeti, 01 yanvar 2015-ci il, № 1, **Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, №12, maddə 1677**) ilə “Təhlükə potensialı obyektlərdə istehsal və istifadə olunan texniki qurğulara və avadanlıqlara sertifikatın verilmə Qaydaları”na yeni məzmununda 3.9-cu bənd əlavə edilmişdir.